

MÜALİCƏ-PROFİLAKTIKA FAKULTƏSİ TƏLƏBƏLƏRİ
ÜÇÜN
MƏHKƏMƏ TƏBABƏTİ FƏNNİ ÜZRƏ TƏCRÜBİ MƏŞĞƏLƏLƏRİN
M Ö V Z U P L A N I
(payız semestri)

1. Məhkəmə-tibb ekspertizası, məhkəmə-tibb ekspertizasının obyektləri və müayinə üsulları. İlkin, əlavə, təkrar məhkəmə-tibb ekspertizası. Məhkəmə-tibb eksperti və həkim ekspert. Ekspertin hüquq və vəzifələri, məsuliyyəti. 2 saat
2. Canlı şəxslərin məhkəmə-tibb ekspertizası, səbəbləri, onun təşkili, aparılma qaydaları və sənədləşdirilməsi. 2 saat
3. Sağlamlığa zərər vurmağın məhkəmə-tibb ekspertizası. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində sağlamlığa zərər vurmaya dair maddələr. 2 saat
4. Mübahisəli cinsi vəziyyətlərdə və cinsi cinayətlərdə aparılan məhkəmə-tibb ekspertizalar. Yaşın məhkəmə-tibbi təyini. 2 saat
5. Məhkəmə-tibbi travmatologiya. Bərk küt əşyaların təsirindən törənən xəsarətlərin məhkəmə-tibbi ekspertizası. 2 saat
6. Hündürlükdən yıxılma zamanı əmələ gələn xəsarətlərin məhkəmə-tibbi ekspertizası. 2 saat
7. Nəqliyyat travmaları. Avtomobil travmaları zamanı aparılan məhkəmə-tibbi ekspertiza. 2 saat
8. Dəmiryol, motosiklet, traktor, su və hava nəqliyyatı travmaları zamanı aparılan məhkəmə-tibbi ekspertiza. 2 saat
9. İti alətlərlə zədələnmələr zamanı aparılan məhkəmə-tibbi ekspertizalar. 2 saat
10. Odlu silahlarla zədələnmələrin məhkəmə-tibbi ekspertizası. 2 saat
11. Meyitlərin məhkəmə-tibbi ekspertizasının (müayinəsinin) səbəbləri, aparılma qaydaları. 2 saat
12. Meyitin məhkəmə-tibbi ekspertizasının (müayinəsinin) sənədləşdirilməsi. 2 saat
13. İlkin və gecikmiş meyit əlamətləri. Ölümün baş vermə müddətinin təyin edilməsi. 2 saat
14. Meyitin tapıldığı yerdə müayinəsi və sənədləşdirilməsi. 2 saat
15. Meyitlərin müayinə texnikası. 2 saat
16. Naməlum, parçalanmış, skeletləşmiş meyitlərin müayinə xüsusiyyətləri. 2 saat
17. Mexaniki asfiksiyalar səbəbindən baş vermiş ölüm hallarında meyitlərin məhkəmə-tibbi ekspertizası. 2 saat
18. Suda batma hallarında meyitin məhkəmə-tibbi ekspertizası. 2 saat
19. Yüksək və aşağı temperaturun təsirindən baş vermiş ölüm hallarında meyitlərin məhkəmə-tibbi ekspertizası. 2 saat
20. Müxtəlif fiziki faktorların (elektrik cərəyanı, barometrik təzyiq, şüa enerjisi) təsirindən əmələ gələn xəsarətlər zamanı aparılan məhkəmə-tibbi ekspertiza. 2 saat
21. Zəhərlənmələrə şübhə olan hallarda meyitlərin məhkəmə-tibbi ekspertizası. 2 saat
22. Yeni doğulmuş uşaq meyitlərinin məhkəmə-tibbi ekspertizası. 2 saat
23. Tibb işçilərinin peşə sahəsindəki qanunsuz hərəkətləri zamanı aparılan məhkəmə-tibbi ekspertiza. 2 saat
24. Maddə sübutların məhkəmə-tibbi ekspertizası. Qan və qana şübhə törədən ləkələrin müayinəsi. Molekulyar-genetik ekspert tədqiqatı. 2 saat
25. Digər bioloji obyektlərin (sperma, tüklər, ağız suyu və s.) məhkəmə-tibbi ekspertizası. 2 saat

Cəmi: 50 saat

Kafedra müdiri

prof. M.O.Bunyatov